



Qəzet
1931-ci ilin
aprelindən
çıxır

DƏNİZ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin qəzeti

2015-ci ildə dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələr bəzi çətinliklərlə üzləşmişlər. Neftin qiymətinin düşməsi bu gün də davam edir. Biz 2016-ci ildə də bu prosesi müşahidə edirik. Son bir il ərzində neftin qiyməti 4 dəfə düşmüşdür. Yəni, bütün neft ixrac edən ölkələrin gəlirləri böyük dərəcədə azalmışdır. Təsəvvür edin, əgər hər hansı bir ailədə gəlirlər 4 dəfə aşağı düşürsə, əlbəttə ki, o ailədə ailə bütçəsinə yenidən baxılmalıdır. Təbii ki, Azərbaycanın gəlirlərinin böyük hissəsi neftlə bağlıdır. Biz uzun illərdir çalışırıq ki, neftdən asılılığı azaldıq. Buna müəyyən dərəcədə nail ola bilmışik. Ancaq hələ ki buna tam nail ola bilməmişik. Belə olan halda neftin qiymətinin aşağı düşməsi bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərir. Hər bir ölkə və hər bir ailə ayağını yorğanına görə uzatmalıdır. Deyə bilərəm ki, Azərbaycan bu vəziyyətdən çıxmak üçün çox ciddi addımlar atr. Bizimlə eyni vəziyyətdə olan ölkələr arasında bu böhranlı vəziyyətdən Azərbaycan ən az itkilərlə çıxa bilmışdır.

Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr edilmiş iclasında həm vəziyyətin təhlili, eyni zamanda, müvafiq tapşırıqlar verilmişdir. Bu tapşırıqlar mütləq yerinə yetirilməlidir. Belə olan halda Azərbaycan iqtisadiyyatı 2016-ci ildə də öz templərini saxlayacaq və bu çətin vəziyyətdən ölkəmiz şərəflə çıxacaqdır. Biz əvvəllər bundan da çətin vəziyyətlərlə üzləşmişik. Azərbaycan xalqı və Azərbaycan dövləti buna oxşar bütün belə məqamlarda güclü iradə nümayiş etdirmişdir. Biz müstəqil dövlət quruculuğu işində çox böyük uğurlara nail ola bilmışik. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir. Son 10 il ərzində dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmamışdır. Bu, həqiqətdir, reallıqdır və bunu bütün göstəricilər təsdiqləyir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda əldə edilmiş uğurlar daim qeyd edilir.

Deyə bilərəm ki, indiki dünya iqtisadi böhranını heç kim təsəvvür edə bilməzdi. Heç kimin ağlına gə-



lə bilməzdi ki, bir il ərzində neftin qiyməti 4 dəfə aşağı düşsün. Bir daha demək istəyirəm, dünya iqtisadiyyatı indi böhran içindədir, böyük ölkələrdə iqtisadi sahədə çox ağır proseslər gedir. Ancaq bununla belə dünya iqtisadiyyatı bu qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 4 dəfə aşağı düşsün. Burada təbii ki, başqa səbəblər, geosiyasi səbəblər də var. Ancaq bu, bugünkü müşavirənin mövzusu deyil. Əsas mövzu ondan ibarətdir ki, biz bu vəziyyətdən ən az itkilərlə çıxaq və bu istiqamətdə əlavə tədbirlər görülməlidir. İlk növbədə, islahatlar dərinləşməlidir, müvafiq tapşırıqlar verilmişdir. Son həftə ərzində mən hökumət üzvləri ilə bir neçə müşavirə keçirməm, müxtəlif fikirlər, təkliflər səslənibdir və artıq bu təkliflərin icra edilməsinə başlanılb.

Bugünkü müşavirədə əlavə tapşırıqlar veriləcək. Əminəm ki, bu tapşırıqlar yerinə yetirilərkən həm ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, əlbəttə ki, həm də insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcəkdir. İlk növbədə, biz insanların sosial müdafiəsi məsələlərini daim diqqətdə saxlamalıyıq. Əslində bu, bizim siyasetimizin əsas istiqamətlərindən biri olmuşdur. Azərbaycanda çox genişmiyashlı sosial siyaset aparılır. Dəfələrlə bəyan etmişəm ki, bizim siyasetimizin mərkəzində Azərbaycan vətəndaşdır. Son illər ölkədə aparılan işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq idi. Ona görə indiki şəraitdə, ilk növbədə, insanların sosial müdafiəsi məsələləri öz həllini tapmalıdır və tapır. Qeyd etməliyəm ki, pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. Bizim imkanımız hələlik buna çatır. Bir daha demək istəyirəm ki, hər bir dövlət ayağını yorğanına görə uzatmalıdır. Onu da qeyd etmək istəyirəm ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün bu neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik. Hər halda bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əməkhaqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır. Bir dəha demək istəyirəm ki, bizim güclü sosial siyasetimizin təzahürüdür. Bu təşəbbüsü reallaşdırmaq üçün dövlət bütçəsindən 100 milyonlarla manat vəsait xərclənəcəkdir. İndiki şəraitdə bu, nə deməkdir, hesab edirəm ki, bunu izah etməyə ehtiyac yoxdur. İstsna edilmir ki, il ərzində bu məsələyə yenidən baxılacaq. Əlbəttə ki, bu, bizim imkanlarımıza bağlı olan məsələdir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
(Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədəki nitqindən)

Sınaq konteyner qatarı “Azərbaycan” gəmi-bərəsi ilə Bakıdan Aktau limanına yola salılmışdır

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxistan-Çin marşrutu üzrə bərə kecidləri və quru yollarla hərəkət edən sınaq konteyner qatarı yanvarın 22-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Azərbaycan” gəmi-bərəsi ilə Aktau limanına yola salılmışdır.

Qeyd edək ki, cari il yanvarın 15-də Ukraynanın İlichevsk limanından çıxan 10 vaqon və 20 qırxfutluq konteynerlərdən ibarət sınaq qatarı Gürcüstanın Poti limanına yanvarın 20-də çatmış, buradan isə Bakıya istiqamət götürmüştü.

Dünyada iqtisadi böhran dərinləşdikcə, yüklerin daha qısa yollar və əlverişli şərtlərlə daşınmasının əhəmiyyəti də artır. Bu baxımdan bir çox ölkələrin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna maraqlı göstərməsi təsadüfi deyil.

Ukrayna da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulmaq istəyini bildirdikdən bir müddət sonra - yanvarın 14-də Bakıda Azərbaycan, Qazaxistan, Gürcüstan və Ukrayna nümayəndələrinin dördtərəfli görüşü keçirildi və tərəflər marşrutda vahid tariflərin müəyyənləşdirilməsi ilə bağlı razılığa gəldilər. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Qazaxistan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcütan Dəmir Yolu” SC-nin rəisi Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin idarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun imzaladıqları müvafiq protokolla həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner qatarlarının hərəkətinin sadələşdirilməsi üçün kompleks tədbirlərin görülməsi də nəzərdə tutulur.

“Azərbaycan” gəmi-bərəsi ilə yanvarın 23-də axşam Aktau limanına çatdırılan sınaq qatarı Qazaxıstanın Çin Xalq Respublikasına doğru istiqamət götürmüştür.

“Merkuri-1” istismardadır



Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin dəha bir bərəsi - “Merkuri-1” gəmisi də Transxəzər istiqamətindən yük avtomobilərinin daşınmasına cəlb olunmuşdur. Gəmi dokda baxışdan və müvafiq təmir işlərindən sonra istismara buraxılmışdır.

Beləliklə, istismarda olan bərələrin və Ro-Ro gəmilərinin sayı 14-ə çatdırılmışdır. Hazırda Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı xətlə-



rinin hər birində 6 bərə və 1 Ro-Ro gəmisi dəmir-yol vaqonları və təkərli texnika daşıyır.

Gəmi-bərələrin səfərləri barədə, o cümlədən limandan çıxış və təyinat limanına geliş vaxtları haqqında məlumatlar mütəmadi olaraq onlayn rejimdə Gəmiçiliyin veb-saytında yerləşdirilir.

Əlaqə telefonları : (+99412) 404 37 00 (dax. 1044); (+99450) 664 68 69



Tariximizin qəhrəmanlıq səhifəsi



Xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş, onun sonrakı taleyinə güclü təsir göstərmiş hadisələr sırasında 1990-ci il 20 yanvar tarixinin özünəməxsus yeri var. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi altinci ildönümünün keçiriləsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində də silsilə tədbirlər keçirilir. Yanvarın 18-də Gəmiçiliyin akt zalında 20 Yanvar faciəsinə həsr edilmiş anim tədbiri Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsinin bir dəqiqlik sükutla yad edilməsi ilə başlıdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev 1990-ci ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətlərdən danişaraq bildirdi ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı yönəldilmiş təcavüz aktı olsa da, yaddaşımıza həm də ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tariximizin şərəf və qəhrəmanlıq səhifəsi kimi həkk olunmuşdur. Belə ki, qanlı yanvar gecəsi qəhrəman Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda mübarizə əzməni, yenilməzləyini, Vətənə, torpağa sədəqətini bütün dünyaya nümayiş etdirdi.

Rauf Vəliyev həmin günlərdə informasiya blokadasına alınmış xalqımızın başına getirilən faciənin dünya ictimaiyyətinə çatdırılması üçün Ulu öndər Heydər Əliyevin atdığı cəsarəti və qətiyyətli addimlardan da ətraflı bəhs etdi. Baş vermiş qanlı olaylardan dərhal sonra, heç nəden çəkinmədən ailə üzvləri ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdiyini, xalqımızın haqq səsini dünyaya çatdırıldığını, bu qanlı aksiyaya koskin etiraz etdiyini bildirdi. Natiq faciəyə hüquqi-siyasi qiymət verilməsində Ulu öndərin əvəzsiz rolundan danışarkən, onun müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş



vətəndaşlarımıza daim diqqət mərkəzində saxladığına toxundu.

Gəmiçiliyin sədri Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin də Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ail-

publikası Prezidentinin təqaüdü”nın artırılması və “1990-ci ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nın təsis edilməsi haqqında Fərmanlarda dəyişiklik edilməsi barədə imzaladığı sənədlər də bunu bir daha təsdiq edir. Rauf Vəliyev dənizçilərimizin də o günlərdə əsl fədakarlıq göstərdiklərini, silahlı hückuma mərəz qalan gəmilərimizin həyətlərinin ölümün gözüne dik baxaraq xalqımızla birləş nümayiş etdirdiklərini mərasim iştirakçılarının diqqətinə çatdırırdı.

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səməd Allahverdiyev çıxışında bildirdi ki, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olanların ailələri, sağlamlığını itirənlər qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Natiq Gəmiçilikdə şəhid ailələrinə, əllilərə göstərilən diqqət ve qayğıdan söz açdı, belə anim tədbirlərinin keçirilməsini şəhidlərin xatirəsinə dərin ehtiram kimi dəyərləndirdi.

Digər çıxış edənlər - qanlı yanvar hadisələrinin canlı şahidləri, veteran kapitan Kərim Məmmədov, kapitanın böyük köməkçisi Faiq Səfərov və baş-qaları bu dəhşətli qətləməni töredən keçmiş imperiya rəhbərliyinin məkrli niyyətləndən və arzularına çata bilməmələrindən söz açıldılar, həmin günlərdə cəsur dənizçilərimizin göstərdikləri şücaətin göləcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurguladılar, xalqımızın Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən qəhrəman övladlarının xatirəsini həmişə uca tutacağını bildirdilər.

Sonda tədbir iştirakçılarına 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirildi.

“DƏNİZ”



lərinə və sağlamlıqlarını itirmiş şəxslərə xüsusi qayğı ilə yanaşdığını vurguladı. Faciənin 26-ci ildönümü ərəfəsində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nın artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nın təsis edilməsi haqqında, “1990-ci ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Res-

“İpək Yolu konsepsiyası dünyada geosiyasi vəziyyəti dəyişə bilər”

“Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin səbəbi ABŞ-in Səudiyyə Ərbəstanı ilə işbirliyində olması ilə bağlıdır. Məqsəd Rusiyani çökdürməkdir”.

Bu sözləri “Vzqlyad” nəşrinə müsahibəsində Çinin beynəlxalq maliyyə məsələlər üzrə məhşur eksperti Sun Xunbin deyib. 2007-ci ildə çap olunan kitabında ABŞ-daki ipoteka böhranı və ardınca 2008-ci il böhranını öncədən proqnozlaşdırması ilə xeyli məşhurlaşan Xunbin deyib ki, Rusiya və Çin dünya iqtisadiyyatına nəzarət edə bilər. Müsahibədə qeyd edilir ki, bu gün dünya valyuta müharibəsinə səhnə olub. ABŞ-in heyata keçirdiyi monetar siyaset dünya bazarlarında çalxalanmalara, dolların qiymətinin artmasına, neftin qiymətinin aşağı düşməsinə səbəb olub ki, bu da inkişaf etməkdə olan ölkələrdən kapital axını sürətləndirir.

Ekspert qeyd edib ki, dünyadakı geosiyasi vəziyyət iqtisadiyyata ciddi şəkildə təsir edir: “2016-ci ildə Çinin də, Rusiyanın da, ABŞ-in da ciddi maliyyə problemləri olacaq. İstənilən ölkə iqtisadi böhranla qarşılaşa bilər və bu, real iqtisadiyyatın artımı və ya azalması ilə bağlı deyil. Neftin qiymətinin aşağı düşməsi iqtisadi deyil, siyasi səbəblərlə bağlıdır. İstənilən lokal mühəribə neftin qiymətinin artımı ilə nəticələnib. Amma indi Yaxın Şərqi mühəribə bürüyüb. Hami hamiya qarşı mübarizə aparır. Amma neftin qiyməti aşağı düşür. Bu, neftin qiymətinin bazar prinsipləri ilə deyil, siyasi prinsiplərlə tənzimlənməsi ilə bağlıdır. Bu gün Cində siyasi dairələr iki yerə bölünüb. Onlardan bir qismi hesab edir ki, ABŞ-la yaxşı münasibətləri saxlamaq lazımdır və dollardan imtiha etmək Çinə sərf etmir. Diğerləri, o cümlədən mən hesab edirəm ki, Çin və Rusiya kimi ölkələr öz maliyyə sistemlərinə, suveren iqtisadiyyata və valyutaya sahib olmalıdır. Dollar sistemi stabil deyil və ona oriyentasiya etmək lazımdır. Rusyanın Cində üstünlüyü böyük ərazisi və resurslardır. Çinin nefti və qazi yoxdur, eləcə də ABŞ və Avropanın ixrac bazarından asılıdır. Çin neft və qazi, əsasən, dollarla alındığı üçün bu valyutanın çatışmazlığı ciddi fəsadlar yarada bilər. Bu sövdələşmədə tədricən milli valyutalara keçmək lazımdır. Eyni zamanda dünyada geosiyasi vəziyyəti dəyişəcək tranzit-nəqliyyat sistemini inkişaf etdirmək lazımdır. Rusiya Avrasiya İqtisadi İttifaqını yaradıb, Çin isə öz növbəsində Rusiya ilə birlikdə İpək Yolu konsepsiyasını hazırlayıb. 500 ildir dünyani qüdrətli dəniz dövlətləri idarə edib. Amma Asiya ilə Rusiya arasında sürətli dəmir yolu xətti çəkiləsə, biz ülkemizi Avropa-Ya 60 deyil, 2 gün ərzində çatdırıcı bilərik. Avrasiyada lazım olan bütün resurslar var, təbii resurs-

lar, texnologiya və insan kapitalı böyükdür. Dəmir yolu şəbəkəni inkişaf etdirə, süretli qatarları işə sala bilsək, dəniz nəhənglərinin dünyası idarə etməsinə son qoya bilərik. Belə olan halda, dünya iqtisadiyyatına nəzarət digər dövlətlərin əlinə keçəcək. İpək Yolu konsepsiyası həm Çinin, həm də Rusianın xeyrinədir”.

Qeyd edək ki, Çinin təklif etdiyi İpək Yolu konsepsiyasında en mühüm yerlərdən birini də Azərbaycan tutur. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan və sona çatmaqdə olan Bakı-Tiflis-Qars dəmir yolu layihəsi Cində yola çıxan yüklerin qısa zaman ərzində Bakı-Qars dəmir yolu xətti ilə Türkiyəyə, oradan da Avropaya daşınmasını təmin edəcək. Bu yaxınlarda Çində dövlət səfərində olan Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə bu məsələlərin müzakirəsi də diqqət mərkəzində olub. Tərəflər arasında imzalanın sənədlərdən biri də “Azərbaycan Respublikası hökuməti və Çin Xalq Respublikası hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təsviqinə dair Anlaşma Memorandumu” oldu. Prezident İlham Əliyev Çinin Baş naziri ilə görüşdə ölkəmizin Çin ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu qeyd etmişdi. Dövlət başçısı Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edərək Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırılmışdı. Dövlətimizin başçısı Azərbaycanın da qədim İpək Yolu üzerinde yerləşdiyini, Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlvərisli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğunu bildirmişdi. Azərbaycanın keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər.

Çin Xalq Respublikasının Sədri Si Cinpin də Prezident İlham Əliyevlə görüşdə İpək Yolu üzrə iqtisadi zolağın yaradılması layihəsinin həyata keçirilməsində Azərbaycanın fəaliyyətini dəstəklədiyini diqqətə çatdırılmışdı. Azərbaycanın Avrasiyanın mərkəzində yerləşdiyini vurgulayan Si Cinpin ölkəmizin logistika, beynəlxalq nəqliyyat sisteminde yaxşı imkanlara malik olduğunu, respublikamızın bu sahədə Çin ilə Avropa arasında mühüm tranzit rolü oynaya biləcəyini diqqətə çatdırılmışdı.

A. MİRİYEV



Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin alyans tərəfdaşı olan "BUE Caspian Ltd" şirkəti "Günəşli" yatağındaki 10 №-li platformada qəza zamanı fədakarlıq göstərmiş dənizçiləri mükafatlandırdı. Bu münasibətlə keçirilən mərasimdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və "BUE Caspian Ltd" şirkətinin daxil olduğu "Topaz Energy and Marine" şirkətlər qrupunun icraçı direktoru Rene Kofod-Olsen də iştirak ediblər.

Mərasimin əvvəlində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövənəq Abdullayevin "BUE Caspian Ltd" şirkətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür məktubu oxundu. Məktubda qeyd olunur ki, in-

Dənizçilərin fədakarlığı qiymətləndirildi




sanların xilas edilməsində, itkin düşənlərin axtarışında və yanğının söndürülməsində bu şirkətin dənizçiləri əvəzsiz xidmətlər göstəriblər.

Sonra Rene Kofod-Olsen çıxış edərək, azərbaycanlı dənizçilərin fədakar əməyini yüksək qiymətləndirdi və onlara minnətdarlığını bildirdi. O, qəzanın fəsadlarının aradan qaldırılmasında SOCAR, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Caspian Marine Services, BUE Caspian Ltd, BP kimi şirkətlərin six əlaqədə işlədiklərini vurğuladı.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev və "Günəşli" yatağında baş vermiş qəzanın təkcə SOCAR



üçün deyil, bütün dövlətimiz üçün bir faciə olduğunu söylədi. Hava şəraitinin son dərəcə çətin olmasına baxmayaraq, bütün qüvvələr səfərbər edildi, Gəmiçilikdə Böhran qrupu toplaşdı, "Lənkəran", "Samir Quliyev", "Avior" və digər gəmilər dərhal hadisə yerinə göndərildilər. Rauf Vəliyev xilasetmə əməliyyatının təfərrüatlarını bölüşdü, "Müslüm Maqomayev" gəmisinin bu əməliyyatda müstəsna rolunu qeyd etdi, qəzada insan itkisinə görə dərindən təəssüfləndiyini



bildirdi və həlak olanların ailələrinə səbr dildədi.

Gəmiçiliyin sədri qəzanın ağır nəticələrinin aradan qaldırılması ilə bağlı aparılan işləri həm neftçilər, həm də dənizçilər üçün bir sınaq kimi dəyərləndirdi və hər kəsin əlindən gələni etdiyi vurguladı. Rauf Vəliyev zəhməti olan bütün işçilərə dərin təşəkkürünü bildirdi.

Mərasimdə "Caspian Protector", "Caspian Endeavour", "Caspian Voyager", "Bakı", "Topaz Triumph" və "Caspian Supporter" gəmilərinin heyət üzvlərinə fəxri fərmanlar təqdim edildi, onlarla xatirə şəkiləri çəkildi.

2016-ci ilin iş vaxtı norması və istehsalat təqvimi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 29 dekabr 2015-ci il tarixli 9 nömrəli qərarı ilə 2016-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq olunub. İş vaxtı norması və istehsalat təqvimi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədinə xidmət edir.

İş vaxtı normasına görə, Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 24 dekabr 2015-ci il tarixli 402 nömrəli qərarına əsasən, 2016-ci ildə 1-2 yanvar (Yeni il bayramı), 20 Yanvar (Ümumxalq Hüzn Günü), 8 mart (Qadınlar Günü), 20, 21, 22, 23, 24 mart (Novruz bayramı), 9 may (Fasizm üzərində Qələbə Günü), 28 may (Respublika Günü), 15 iyun (Azərbaycan xalqının Milli Qurtuluş Günü), 26 iyun (Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü), 6, 7 iyul (Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 noyabr (Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü), 31 dekabr (Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü) iş günü hesab edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 402 nömrəli qərarına əsasən 2016-ci ildə həftələrəsi istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgündlik iş həftəsində 25 mart, 30 may, 27 iyun, altıgündlik iş həftəsində isə 25 mart və 27 iyun tarixləri istirahət günləridir.

Sənədə əsasən, 2016-ci ilin fevral ayı 29 təqvim günündə ibarət olduğuna görə il 366 təqvim günündən ibarət olacaq.

Gələn ildə beşgündlik iş həftəsində 243 iş günü (onlardan 6-sı bayramqabağı, 1-i Ümumxalq Hüzn Günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrəsi istirahət günlərinin əvəzinə verilən istirahət günləri), iş günü hesab edilməyən 18 bayram günü (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.

Əmək Məcəlləsinin 89-cu və 90-ci maddələrinə əsasən, ölkəmizdə gündəlik normal iş vax-

tının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq iki istirahət günü olan beşgündlik iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Növbəti ilin iş vaxtı norması 40 saatlıq beşgündlik iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman məcəllənin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsverme, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qisaldılır.

Qanunvericiliyə uyğun olaraq 2016-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1937 saat təşkil edəcək. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgündlik iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgündlik iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-ci və 108-ci maddələrinə əsasən altıgündlik iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələrinde nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsverme, bu məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü qabağı iş günü müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qisaldılır. Altıgündlik iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2016-ci ildə beşgündlik iş həftəsi üzrə hesablanmış 1937 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları, altıgündlik iş həftəsi cədvəline yenidən baxılması üçün əsas ola bilməz. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Miqrantların əksəriyyəti Avropaya dəniz yolu ilə daxil olub

Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, 2015-ci ildə dəniz və quru yolu ilə Avropaya gələn miqrantların sayı bir milyonu ötüb. Bu, 2014-cü ilin miqrasiya göstəricilərini dörd dəfə üstələyir. Xəbəri "BBC" agentliyi yayıb.



Məlumatə görə, miqrantların əksəriyyəti Avropaya dəniz yolu ilə daxil olub. Belə ki, təkcə Türkiyədən Yunanistana 800 mindən artıq miqrant keçib. Onların əksəriyyəti Suriya, İraq və Əfqanistanın sahiləridir.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən bu təhlükəli səfər zamanı 3695 adam boğularaq ölüb və yaxud da itkin düşüb.

Keçən il quru və dəniz yolu ilə Avropaya daxil olanların sayı bir milyon həddini keçərək 1005504-ə çatıb. Bu rəqəm Yunanistan, Bolqarıstan, İtaliya, İspaniya, Malta və Kipr dair statistikani əhatə edir.

Xəbər verilir ki, miqrantların 455 min nəfəri Suriya mənşəli, da ha 186 min isə Əfqanistandan gələnlərdir.

Avropa Birliyi daxilində sərhədə qaydalarına baxma yaraq, bəzi Avropa dövlətləri miqrant axınının qarşısını almaq üçün sorhədlərdə hasar qurub və nəzarət-buraxılış məntəqələri təsis edir.

Qeyd edək ki, dekabrda Avropa Birliyi Yunanistandakı sərhəd qüvvələrinin sayının artırılması barədə qərar qəbul edib. Yunanistana gəldikdən sonra miqrantların əksəriyyəti Balkan ölkələri üzərindən Avropa Birliyinə keçməyə çalışır.

34 mühacirin meyiti tapılıb



Türkiyənin Egey sahilində tapılan miqrant meyitlərinin sayı artıq 34-ə çatıb. Türkiyə mətbuatının verdiyi xəbərə görə, bundan əvvəl 21 mühacirin meyiti tapılmışdı.

Məlumatə görə, Lesbos adasına getmək istəyən miqrantların qayığı aşib. İlkən ehtimallara görə, səhəbət

Bununla yanaşı bildirilir ki, meyitlər iki müxtəlif yerdə aşkarlanıb. 24 cəsəd Balıkəsir vilayətinin Ayvalıq şəhərinin sahil rayonunda, daha 10 nəfərin meyiti isə İzmir vilayətinin Dikili şəhəri sahillərində tapılıb.

Birinci incidentdə ölenlərin İraq, Əlcəzair və Suriya vətəndaşları olduğu bildirilir. İkinci incidentin qurbanlarının vətəndaşlığı barədə məlumat verilmir.

Qeyd edək ki, hazırda axtarışlar davam etdirilir. Əməliyyata qayıqlar və helikopter cəlb olunub.

T.DADAŞOV

"AZƏRBAYCAN RESPUBLİKASINDA DƏNİZ NƏQLİYYATI SAHƏSİNDE MƏSULİYYƏTİN ARTIRILMASINDA DÖVLƏT DƏNİZ ADMINİSTRASIYASINA DƏSTƏK" ADLI TVİNNİNQ LAYİHƏSİNİN AÇILIŞI KEÇİRİLMİŞDİR

"Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək" adlı tvünninq layihəsinin həyata keçirilməsinə 2015-ci il 16 noyabr tarixindən başlanılıb.

Yanvarın 16-da açılışı baş tutan bu layihədə əsas məqsəd Azərbaycanda dəniz üzgüçülüğünün təhlükəsizliyi və dənizin çirkəndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş məsuliyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarətdir. Bundan başqa, dəniz nəqliyyatı sahəsi üzrə inzibati məsuliyəti müəyyən edən normativ hüquqi aktlar, İnzibati Xətalar, Cinayət və Ticarət Gəmiçiliyi Məcəllələrinin müvafiq hissələrinin bir daha nəzərdən keçirilməsi, dəyişikliklərin edilməsi, inzibati prosedurların yenidən işlənilər hazırlanması nəzərdə tutulur.

Açılmış mərasimində Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri Yerun Villems, üzv dövlətin Layihə rəhbəri Benito Nunez Quintanilla, Rezident tvünninq müşaviri Fernando Juan Collado Simon, eləcə də Nazirlər Kabinetin, İqtisadiyyat və Sənaye, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin nümayəndələri iştirak ediblər.

Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov çıxışında



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son dövrlərdə ölkədə dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm işlər görüldüyü vurğulanıb: "Yeni Gəmiqayırmə Zavodunun, Bakı Beynəlxalq Deniz Ticarət Limanın tikintisi, eləcə də Xəzər Dəniz Gəmiçiliyi ilə SOCAR-in tərkibində olan Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması da mühüm addımlardandır. Ən əsası da dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kifayət qədər iş görülüb".

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri Yerun Villems isə çıxışı zamanı təmsil etdiyi qurumla

ölkəmiz arasındaki əlaqələrə toxunaraq dəniz üzgüçülüğünün təhlükəsizliyi və dəniz mühitinin mühafizəsinə böyük önəm verdiklərini vurgulayıb. O, həmçinin Avropa İttifaqının maliyyələşdirdiyi TRASEKA-nın SASEPOL və Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA) "TRASEKA: dənizin mühafizəsi və təhlükəsizliyi II" layihələri barədə dəmirşib. Cənab Yerun Villems 2014-cü ildə uğurla yekunlaşan Dövlət Dəniz Administrasiyasının beñfisiarı olduğu "Azərbaycan Respublikasında dəniz üzgüçülüğünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvünninq layihəsi" barədə də ümumi məlumat verib.

1995-ci ilin may ayından Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış orqanı olan Beynəlxalq Dəniz Təşkilatı

nın (BDT) tam hüquqlu üzvlüyünə qəbul olunandan sonra Azərbaycan 18 konvensiya və 8 protokolu ratifikasiya edib. Bu konvensiyaların milli qanunvericiliklə uzlaşdırılması üçün 10 oktyabr 2012-ci ildə "Azərbaycan Respublikasında dəniz üzgüçülüğünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvünninq layihəsi"nə başlanılıb və 7 oktyabr 2014-cü ildə layihə müvəffəqiyyətlə başa çatdırılıb.

Bu ilk tvünninq layihəsi uğurla icra edilib və Avropa İttifaqının üzv dövlətlərindən biri olan İspaniyanın dəniz nəqliyyatı sahəsi üzrə mütəxəssisləri ilə birgə "Dəniz Limanları haqqında" Qanun layihəsi hazırlanıb və 2014-cü ilin 18 aprel tarixində Milli Məclisdə qəbul olunub. Bu qanundan da irəli gələrək Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasname" də dəyişikliklər edilib. Tvünninq layihəsi çərçivəsində "Azərbaycanın Ticarət Gəmiçiliyi" və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi, eləcə də ətraf mühitin mühafizəsi ilə əlaqədar qaydaların layihələri hazırlanıb.

Qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə daim üstünlük verən Dövlət Dəniz Administrasiyasının Avropa Qonşuluq və Tərəfdarlıq Proqramları çərçivəsində reallaşdırılan Tvünninq layihələrindən də gözləntiləri böyükdür.

Qeyri-adi nəqliyyat vasitələri

İctimai nəqliyyat vasitələri dünyənin bir çox ölkələrində oxşاردır. Çünki iri şirkətlər eyni ölkələrə avtobuslar ixrac edir. Üstəlik, qəbul olunmuş ümumi norma var. Oturacaqlar, tutacaqlar demək olar ki, bütün avtobuslarda var. Yalnız nəqliyyat vasitələrinin formaları, ölçüləri, rəngləri, onları istehsal edən şirkətlər fərqlidir.

Lakin dünyada elə nəqliyyat vasitələri də var ki, onlar qeyri-adilikləri ilə seçilirlər. Tailanddakı "Canal Taxi" belələrindəndir. Böyük və səslə qayıqlar su kanalları ilə hərəkət edir. Hər gün Banqkokun minlərlə yerli sakin və turistlər bu qayıqlardan istifadə edir.

Alman şəhəri Vuppertalda asma dəmir yolu 104 il əvvəl istifadəyə verilib. Onun üzərində 13,5 kilometr sürətlə hərəkət edən qatar hər gün 82 min sərnişin daşıyır.

Riksilər - ayrı-ayrı sürücülərlə hərəkətə gətirilən araba-velosipedlərdir. Yaponiyada ilk dəfə on doqquzuncu əsrə istifadəyə verilib. İndi də ölkənin bəzi yerlərində riksilərdən istifadə olunur.

Amfuslardan - amfibiya avtobuslardan Hollandiyada istifadə edilir. 50 sərnişin daşıya bilən bu universal nəqliyyat növü Rotterdama gələn turistlər arasında olduqca populyardır.

Seqveylər - elektron, özünü balanslaşdırıran xizəklərdir. Amerika Birləşmiş Ştatlarında bu qeyri-adi nəqliyyat növünün əsasını 2001-ci ildə Din Keymen qoyub.

Şanxayın mərkəzi rayonu Pudunda, maqnit relslərinin üzərində hərəkət edən qatar - maqlev saatda 431 kilometr məsafə qət edir. Maqlev dönyanın ən sürətli qatarıdır.

Böyük Britaniyadakı "DUKW" da avtobus amfibiyalardan biridir. Londona gələn turistlər bu nəqliyyat növü ilə həm Temza çayında, həm də quruda rahat hərəkət edə bilərlər.



Üçtəkerli velotaksilərdən Vyetnamın mərkəzi şəhərlərində, o cümlədən paytaxt Hanoyda daha çox istifadə edilir. Yerli sakinlər və turistlər əhalisinin çox olduğu şəhərdə məhz bu qeyri-adi nəqliyyat növündən istifadə edirlər.

Peruda totoridən hazırlanmış unikal qayıqları yerli sakinlər "Barco de totora" adlandırırlar. Bu nəqliyyat növündən əsasən turistlər və baliqçılardan istifadə edirlər.

Qədim liftlərdən Cili dəhətə ötən əsirin əvvəllərində istifadə etməyə başlayıblar. Liftlər əsasən, yüksək təpələrlə əhatə olunan rayonlarda sakinlərin işinə yarayır. Amma indi liftlərdən Valparaisonun panoramını görmək istəyən turistlər istifadə edirlər.

Qara dənizdə NATO üzrə müttəfiqlər donanmasının yaradılmasını təklif edir



Ruminiyanın Müdafiə Nazirliyi NATO ilə Qara dənizdə təşkilata üzv olan ölkələrin müttəfiqlər donanmasının yaradılması barədə danışqlara başlamaq niyyətindədir. Bu barədə Ruminiyanın "Diqi-24" telekanalına istinadən "Ukrinform"un bu ölkədəki xüsusi müxbiri məlumat yayıb.

Bu məsələ 2016-ci ildə Ruminiya hökumətinin fealiyyətində əsas prioritetlərdən biri olacaq. Rəsmi Buxarest Qara dənizdə yaradılması nezərdə tutulan yeni hərbi-dəniz grupluğının tərkibinə ABŞ, Almaniya, İtaliya və Türkiye kimi ölkələrin gəmilərinin daxil olmasını isteyir. Həsab edilir ki, yeni donanma Qara dəniz akvatoriyasında inkişaf etmək mövcud olmuş və daimi xarakter daşımayış struktura bənzər şəkildə yaradıla bilər.

Layihə hazırda Ruminiyanın Baş naziri Daçian Çoloşun və mülki müdafiə naziri Mixni Motokun nəzarəti altında işlənməddədir. Ruminiya televiziyanın verdiyi izaha görə, ölkə hökuməti belə bir hərbi-dəniz strukturunun yaradılması haqqında Rusiyanın həmin regionda mövqelərini möhkəmləndirməyə başlamasından, xüsusilə 2014-cü ilin martında Ukraynanın ərazisi olan Krimi özünə birləşdirməklə bağlı keçirdiyi əməliyyatlardan sonra düşünməyə məcbur olub.

2014-cü ilin sonlarında Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Viktor



Qeyd edək ki, son illərdə Qara dəniz akvatoriyasına NATO üzvü olan ABŞ, Böyük Britaniya və digər ölkələrin gəmiləri mütəmadi olaraq daxil olur. 2015-ci ilin oktyabrında Amerikanın "Porter" hərbi raketdaşıyan gəmisi (esminesi) də burada yerləşdirilmiş və Ukrayna Hərbi Dəniz Qüvvələrinə və Gürcüstanın sahil mühafizəsinə məxsus gəmilərlə birgə təlim keçirmişdi. "Porter", eyni zamanda, Odessa və Batumiye də səfər etmişdi.

Xatırladaq ki, Qara dənizə aid olmayan ölkələrin gəmiləri bu dənizin akvatoriyasında 21 sutkadan artıq qala biləməz. Bu müddət 21 iyul 1936-cı ildə imzalanmış Montre Konvensiyası ilə müəyyən edilib. Sənədi SSRİ, Türkiye, Böyük Britaniya, Fransa, Bolqarıstan, Ruminiya, Yunanistan, Yuqoslaviya, Avstraliya və Yaponiya imzalayıb.

P. ƏMİRCANOV

Xəzər Dəniz Neft Donanması üzrə 2015-ci ilin “Ən yaxşı böyük mexaniki”

“Nə vaxtsa dənizə əlvida demək mənim üçün çətin olacaq”

Azərbaycan xalqının təfəkküründə dənizçi adı hər zaman cəsurluq, qorxmazlıq, mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmət və yüksək ehtiramlı çəkilmişdir. Mənim nəzərlərimdə dənizçi, həm də insan adına xəlq olunmuş dəyərlərin səfini-sahmanını qoruyanlardandır. Bu dünyada çox şey görsəm də, heç vaxt əsl dənizçilərin arasında pis insan, pis insanların arasında əsl dənizçi görmədim. Bu gün dənizçi olmaq nə qədər böyük hünərdirsə, insanlığını qorumaq, insan qalmaq da bir o qədər hüñər tələb edir. Saysız-hesabsız şeirlərin, nəğmələrin tərənnüm üvani olan Xəzərdə üzən, əqidəsi, amali və əməli bir olan dənizçidən söhbət acağam sizə. Xəzər Dəniz Neft Donanması üzrə 2015-ci ilin “Ən yaxşı böyük mexaniki” Abdulla Balasadayoğlu Babayevdən...

Nə vaxtsa taleyini gəmiçiliklə bağlaya biləcəyini ağlına da gətirə bilməzdı. Uşaqlıqda tamam başqa arzular, tamam başqa xəyallarla yaşayıb. Bu gün həyatını dənizsiz təsəvvür etməsə də, uşaqlıq xəyallarında nə dəniz olub, nə də gəmilər.

Kim nə deyir-desin, insanı formalaşdırın ilk ocaq ailədir. Ailənin yeganə övladı, evin istəklisi olub Abdulla. Ömrü boyu hahal çörəyə üstünlük verən, alının tərinə, əllərinin qabarına güvənən atası Balasaday kişi, evdar qadın olan anası Nənəqız xanım yeganə övladlarını nə qədər əzizləsələr də, tərbiyəsini və təhsilini daha əziz tutublar. Abdullanı ağlı söz keşəndən əməyə öyrəşdiriblər, böyük-kiçik yeri bilməyi, yaxşını-pisi ayırmağı öyrədiblər.

Abdulla Babayev 1956-ci il iyunun 14-də Qobustan rayonunun Ceyirli kəndində anadan olub. 1972-ci ildə Ceyirli kənd orta məktəbini bitirib. Elə həmin ildə keçmiş Azərbaycan Dövlət Politexnik İnstitutunun mexanika fakültəsinin axşam şöbəsinə daxil olub və 1980-ci ildə bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirib.

Əmək kitabçasına ilk sətirlər kinoprokat zavodunda yazılib. 1972-ci ildə bu müəssisədə fəhlə kimi işə başlayıb. 1975-1977-ci illərdə keçmiş sovet ordusunun sıralarında xidmət edib. Əsgəri xidmətini başa vurduqdan sonra 1977-ci ildən 1988-ci ilə kimi Bakı Avtomobil-



lər Zavodunda mühəndis-konstruktur işləyib. Deyirlər Tanrı bəzən özü bəndəsini lazımlı bildiyi, ona ehtiyac duyulan sahəyə yönəldir. Abdullanın da qismətinə dənizçi olmaq yazılıbmış. 1988-ci ildən Xəzərdədir...

– Zavod bağlananda çox götür-qoy etmədim, – deyə Abdulla dənizə gəlməyinin səbəbini açıqladı. – İşsiz dayana bilmirdim. Bir tanışımın məsləhəti ilə Xəzər Dəniz Neft Donanmasına üz tutдум. İnsafən, məni yaxşı qarşılıqlıdır. Sahildə də iş vardi. Bilmirəm nədən, dənizi, gəmilərdə işləməyi seçdim. Elə bil içimdə hansı qüvvə isə məni belə qərar rəqəbul etməyə vadar etdi.

Dənizçi həyatına alışmaq onun üçün çətin olmadı. Işgüzarlığı, biliyi, çox şəyən tez baş çıxarmaq qabiliyyəti, həyət üzvləri ilə dil tapa bilməsi köməyinə çatdı. 1988-1993-cü illərdə “Qurban Abbasov” gəmisində ikinci mexanik, 1993-1997-ci illərdə “Süleyman Vəzirov” gəmisində ikinci və böyük mexanik işlədi. 2000-ci ildən “General Əliağa Şıxlinski” gəmisində üzür, 2003-dən bu gəmidə böyük mexanikdir. 1993-cü ildə “Suvan” gəmisini İngiltərənin Edenburg şəhərindən Türkmenbaşıya getirib, dəst ölkənin dənizçilərinə təhvil verən həyət üzvləri arasında Abdulla Babayev də olub.

Fədakar əməyi layiqincə qiymətləndirilib. Dəfələrlə Fəxri fərمانlarla təltif edilib. 2009-cu ildən sinəsini yüksək dövlət mükafatı - “Tərəqqi” medalı bəzəyir.

Bütün nailiyyətlərini, uğurlarını həyətin ünvanına yazır. “Tək əldən səs çıxmaz” -deyir. Maşın komandasının üzvləri haqqında elə səmimiyyətlə danışır ki... Deyir böyük mexanik Gündüz Qədimov, böyük elektrik mexaniki Altay Hüseynov, motorçular Babək Allahverdiyev, Zəki İskəndərov, Bağır Muradov, tornaçı Qərib Ramazanov kimilərdir dənizdə üzümüzü ağardan, gəminin əmək salnaməsini uğurlu səhifələrə çevirən.

Abdulla müəllim həm də xoşbəxt atadır. 5 oğul, 2 qız böyüdü. İlkı Şakir 1983-cü ildə doğulub, kənddə təsərrüfatla məşğul olur. İyirmi yaşlı qızı Bahar dərzidir. Emin atasının yolunu davam etdirir, ”Bəstəkar Fikrət Əmirov” gəmisinin ikinci mexanikidir. Nənəqız 1987-ci ildə dünyaya gəlib, o da bacısı kimi dərzi peşəsinə seçil. Saday atasının açdığı, qardaşının davam etdiridi yolla dənizə gəlib. “General Əliağa Şıxlinski” gəmisində tokar işləyir. Nurəli Balıq Sənayesi Texnikumunda elektrik ixtisasına yiyələnib. O da taleyini dənizlə bağlamaq fikrindədir. Sonbeşik Bəxtiyar isə qaynaqcı işləyir.

Mənə elə gəlir ki, dənizçini evindən, eşiindən, balalarından arxayın edən olmasa, bəlkə bir gün də dənizdə qalmaz. Dənizçilər dənizə çıxanda ən əvvəl, ailəsinə, ocağına böyük sədaqətlə bağlı olan, əyilməzliyi ilə seçilən həyat yoldaşlarına, bir de Gəmiçiliyə güvenirlər. Gəmiçiliyi həmişə özlərinə arxa-dayaq bilirlər. Bilirlər ki, dənizdə olarkən ailələrinin üzləşcəyi hər hansı çətinlik zamanı Gəmiçilik köməyə çatacaq.

İç dünyasına daha yaxşı bələd olmaq üçün soruştum:

– Abdulla müəllim, dənizçi həyatı sizə nə öyrətdi?

– Ən əvvəl, həyatın, sevdiklərimin, dostlarının qədrini bilməyi öyrətdi.

– Bu il 60 yaşınız tamam olur. Bu gün yüz cavana dəysəniz də, bilmək istəyirəm: yaşılaşmaq sizi qorxutmur ki? Qorxmursunuz ki, bir gün dənizə əlvida deməlisiniz?

– Düzü, həyatımı dənizsiz təsəvvür etmədiyim üçün, indi o barədə heç fikir ləşmək belə istəmirəm...

– Sizcə, yaxşı dənizçi olmaq üçün ən vacib şərt hansıdır?

– Peşəyə sevgi və sədaqət.

– Sonradan peşmançılıq çəkə biləcəyiniz bir işiniz olubmu?

– Yox.

Söhbətimizin sonunda Abdulla müəllim onu narahat edən bəzi məsələlərə də toxundu:

– Yüz illərdən keçib gələn müqəddəs bir istəyimiz vardi-Azərbaycanı müstəqil görmək. Qurbanlar bahasına olsa da, ötən əsrin sonlarında müstəqilliyimə yenidən qovuşduq, qısa vaxtda azadlığın, müstəqilliyin necə böyük nəmət olduğunu bir daha hiss etdik. Yəni Ulu öndər Heydər Əliyevin əsasını qoyma məsələ, dünyəvi dövlətimizin təşəkkülündən bu günə kimi ölkəmizin inkişafi göz öündədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörənliyi, siyasi səriştəsi sayəsində isə bu gün ölkəmizin adı qabaqcıl dövlətlər sırasında çəkilir. Mən əminəm ki, Qarabağ dərdimiz, qaćqın və məcburi köçkün problemimiz olmasayı, uğurlarımız da-ha çox, ölkə əhalisinin yaşayış səviyyəsi daha yüksək olardı. Hər kəs istəyir ki, yaxşı gün-güzərəni, gözəl şəraiti olsun. Amma bunun üçün ən əvvəl yaşadığın ölkənin tərəqqisine çalışmalısan. Bele bir məsələ var: dünyani dəyişmək, gözeləşdirmək istəyirsənsə, özündən başla. Bu baxımdan, peşəsindən asılı olmayaraq, hər kəs öz üzərinə düşən məsuliyyəti, vəzifəni unutmamalıdır. Vətəninin inkişafi üçün əlindən gələni etməlidir. Təəssüf ki, son vaxtlar ölkəmizdə bəzi radikal qüvvələr cavanları qanunsuz mitinqlərə, itaətsizliyə çağırırlar. Cavanlar üzümü tutub deyirəm ki, vaxtılı başda oturanların səriştəsizliyi ucbatından bəsiməzə gələnləri xatırlasınlar. Aranı qarışdırmaq, bulanıq suda balıq tutmaq istəyənlərin alətinə çevriləsinlər. Biz birləşmə olanda güclü oluruq. Bir olsaq, deməli Azərbaycanın daha gözəl günlərinə də şahidi olacaqı.

Bu yazımızda 60 illik bir ömrün bəzi səhifələrini vərəqlədim, bu ömrə sahibinin fədakar əməyindən söz aćdım, Gəmiçiliyin inkişafı naminə xidmətlərini dilə gətirdim. Tənəyinən daha yaxşı tanımı, tanımayanların tanımı üçün. Ən aži ona görə ki, ləyaqətli ömrə sürənləri hər birimizin tanımı vacibdir.

Rasif TAHİROV

Balıqçılar 65 qaçqını xilas ediblər

Türkiyənin Aydın vilayətində yerli balıqçılar Yunanistan adalarına keçməyə çalışan suriyalı qaçqınları xilas etmişlər. Bu barədə “Anadolu” agentliyi xəbər verir.



Sahildə qeyri-legal migrantları sahil müdafiə qüvvələrinin nümayəndələri qarşılıqlılaşdırıb. Suriyalılara lazımi yardım göstərmişdir.



Nəriman Nərimanovun oğluna bitməmiş məktubu

1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim "Nadanhıq" pyesim tamaşaya qoyuldu. Həmin günü mən ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün 1925-ci il yanvarın 28-i həmin hadisədən 30 il keçir. Dostlarımdan bəziləri bunu bili bəhəmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar almışdır...

Əlbətə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu müddət ərzində bəzəyişlər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utamalı olursan...

Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatının keçdiyi dolanbac yolları nəzərə alıqdə, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sırə başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarımdan bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazıları göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdəm, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim.

Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgər öz işimlə heç olmazsa on nəfəri həmin "xəstəliyə" yolxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm...

Əziz oğlum Nəcəf! Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa çalışacağam ki, sən bəşəriyyət üçün daha çox iş görəsən. Lakin əgər mən əbədi məzara tez köçməli olsam, təvəqqə edirəm başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən.

Mənim həyatım daim qayıqlarla dolu olmuşdur: Mən iyirmi yaşımdan qardaş və bacılarım ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qızı ərə vermiş, qardaşımın 3 oğlunu öz az maaşımıla böyütmüşəm. Bütün bunların hamısını icra etdikdən sonra mən yenə də təhsil almağa başladım. 30 yaşında universitetə daxil olmuş, onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsi ilə məşğul oldum. Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra azad olmuşam. Mən bunu bir il keçəndən sonra, yəni 1925-ci ildə yazıram. Bütün bunları ona görə yazıram ki, sən məni bəşəriyyət üçün az iş gördüyüm üçün məzəmmət etməyəsən.

Ümidvaram ki, bu mənada sən öz işinlə mənim əməllərimi davam etdirəcəksən.

Əziz oğlum! Əgər mənim həyatımı araşdırısan, sən əmin olacaqsan ki, mən 1925-ci ildək başqaları üçün yaşamışam. Bəs sonra? Sonra belə də davam edəcək. Məhz belə ictimai fəaliyyətdə mən təskinlik tapıram, xüsusilə ona görə ki, hazırda Rusiyadaki quruluş mənim mənəvi aləmimlə uyğun gəlir.

Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bütün varlığımla harada olursa-olsun köləliyin əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxmazı, nadanlıqlıdan, habelə köləlikdən azad olması yollarını axtarırdım.

Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır. Mən bolşeviklərin programını xüsusi inamlı qəbul etmişəm, belə ki, mən bunda öz məramının: dünyada köləliyin məhvinin həyata keçməsini görürdüm. Bəlkə də sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayıcaq. Ancaq bu o demək deyil ki, bolşevizm lazımlı deyil. Bu ona dəlalət edəcək ki, biz onu qoruya bilməmiş, ona lazımı qiyət verməmiş, işimizə pis yanaşmışıq. Açıq demək lazımdır: biz əldə etdiyimiz hakimiyyətdən o qədər tekəbbürlü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə məşğul olaraq, əsl işi əldən buraxmışıq.

Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyət bir çox görkəmlı işçiləri korladı. Onlar nəhəng bir dövlətin müqəddərətini öz əllərinə almaq və diktator olmaq qərarına gəldilər... Bu ilk zamanlarda zəruri idi. Lakin indiyədək bu vəziyyəti davam etdirmək, bolşevizmi süquta aparmaq demək idi.

İndi mən bu sətirləri sənə yazarkən iş o yerə çatıb ki, Lenindən sonra özlərini onun "qanuni varisləri" adlandıranların dövləti idarə etməyi bacarmamaları nəticəsində əmələ gəlmış böyük nöqsanlarımız barədə komunistlər öz aralarında da danişa bilmirlər.

Bütün bunlar haqda sən mənim MK-ya yazdığını geniş məruzəmdən biləcəksən. Bu məruzədən sənə çox şey aydın olacaqdır, həmin məruzədən sənə bəlli olacaq ki, bir çoxlarının cəsarəti çatmadığı, öz vəzifə və hakimiyyətlərini itirəcəklərindən qorxaraq susduqları şəyər haqqında sənin atan danışmaqdən çəkinməmişdir.

Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünkü o, adamı korlaysın. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını bürüzə verəcəkdir. Buna görə də əgər sən kütləni müvəffəqiyyətə, aldatmadan, öz arxanca aparmağa hazır deyilsənə yaxşısı budur, bu işdən imtina et... Əgər kütlə (fehlələr və kəndlilər) sən qiyət qoyarsa, sənin hakimiyyət başında qalmagın labüb hesab edilərsə, sənə inanılsara və bu inamlı əlaqədar ümumi işə müəyyən mənfiət verəcəksənə, onda imtina etmə. Əgər sən zərrə qədər də olsa hiss etsən ki, səni seçməyə kimsə məcbur edir, onda imtina et. Əks halda sən nəinki, kütlənin, hətta öz qarşısında da ləyaqətini itirərsən. Hər dəfə dərək edəndə ki, səni hakimiyyətə qabiliyyətin üçün deyil, məcburən təyin etmişlər, onda sən daim vicdan əzabı çəkəcək, öz mənliyini təkcə kütlə qarşısında deyil, habelə öz qarşısında da itirəcəksən. Sənin dünyagörüşündəki sonrakı pozulma



məhz buradan başlayacaqdır. Bu, ictimai xadimin həyatında ən qorxulu andır. Bütün bunlara o vaxt dözmək olar ki, sən sərbəst həyata hazır olasın. Bu nə deməkdir? Sənə aydın olmaq üçün mən öz həyatımdan misal götirmək istəyirəm.

Sən artıq bilirsən ki, mən 30 yaşında kamal attestati imtahani vermişəm ki, universitetə daxil olum. Lakin sonra mən hara daxil olum? - suali qarşısında durdum. Həyatımın bütün şəraiti və yaşım məcbur edirdi ki, tezliklə universitet təhsili alım. Ona görə də elə fakültə seçmək lazımdı ki, az vaxt tələbsin.

Mənim qarşısında belə bir sual dururdu: hüquq fakültəsinə (o vaxtlar o asan fakültə hesab olunurdu) və ya təbiyyət fakültəsinə (burada 4 il oxumaq lazım idi). Həmin fakültələri bitirdikdən sonra ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı vəziyyətinə düşmək olardı. Ona görə də men onlardan imtina edib tibb fakültəsinə daxil oldum ki, həyatımda başqalarından az asılı olum. Bu, bir səbəb idi.

Digəri: Sənin nənən və mənim anam Həlimə ürəyi yumşaq, sadə qadın idi. O, ehtiyacda olanlara yardım edir, xəstə qonşulara qayğı gösterir, bir parça çörəyi onlarla böldürdü və s. Uşaq yaşlarından mən bütün bunları gördüm və bunlar mənə təsir edirdi... Ona görə də tibb fakültəsində oxumaq müddətinin uzun olması və çətinliyinə baxmayaraq, mən həmin fakültəyə daxil olmayı qərara aldım ki, ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı olmayıb daha artıq mənəvi zövq alım.

Moskva, 28 yanvar
1925-ci il

Dənizlarda həyat yox ola bilər

ABŞ-in bir neçə universitetinin ekoloq və bioloqları həyəcan təbili çalmağa başlayıblar. "Reuters" agentliyi xəbər verir ki, amerikalı tədqiqatçılar gündən-günə artan insan fəaliyyətinin son nəticədə dənizlərdə həyatın yox olmasına gətirib çıxaraçağını düşünürər.



Alımlar bildiriblər ki, insanlar öz hərəkətlərinə nəzarət etməsələr və təbiəti qorumaq barədə düşünməsələr, 150 ildən sonra dünya okeanındaki canlılar və bitkiler məhv ola bilər. Tədqiqatçılar artıq okeanlarda həyatın yox olmasının ilk əlamətlərini də qeyd ediblər. Məsələn, okeanların həyat fealiyyətində böyük rol oynayan mərcan rifləri artıq 40 faiz azalıb. Onların fikrincə, dəniz faunasının məhv olmasında temperaturun yüksəlməsi də başlıca rol oynayır. Belə ki, dəniz canlıları yaşamaq üçün sərin yer axtarmağa məcbur olurlar. Tədqiqatçılar həmçinin bildiriblər ki, dəniz və okeanlardan faydalı mineralların çıxarılması suların çirkənməsinə səbəb olur. Bu isə dənizdə həyatın yox olmasını sürətləndirir.

Pulla bağlı maraqlı faktlar

On böyük banknot nominalı

On böyük banknot nominalı Zimbabve dolları olub. O, 100 trilyon dollar təşkil edib. Bu qədər yüksək nominal ölkədə yaranmış inflasiya ilə əlaqədar olub.

Əgər konkret rəqəmlərə nəzər salsaq, bu, ildə 231 mln. faiz təşkil edib. Həmin valyuta Zimbabvedə artıq işləmir.

Dollar və presidentlər

Belə qəbul olunub ki, Amerika dollarlarında həmin ölkənin prezidentləri təsvir olunub, lakin bu fikir yanlışdır. Dolların simvolu - Bencamin Franklin (o, 100 dollarlıq əskinasda təsvir edilib) ABŞ prezidenti olmayıb. O, alim, ixtiraçı, jurnalist, diplomat və görkəmlı siyasi xadim olub.

10 dollarlıq əskinasın üzərində təsvir edilmiş Aleksandr Hamilton da yalnız tanınmış dövlət xadimi və ABŞ-in maliyyə naziri olub.

ABŞ dolları banknotunun on böyük nominalı

On böyük nominalda ABŞ dolları əskinası 1934-cü ildə buraxılmış 100 000 dollarlıq banknotdur. O, bu qədər yüksək dəyərdə buraxılsa da, adı vətəndaş üçün əlçatmaz olub, ondan yalnız banklar öz aralarında hesablaşmalar aparmaq üçün istifadə edib.

On populyar əskinas

Dünyada on populyar əskinas 500 avrodur. Ona böyük tələbat yarandığı üçün Avropa Birliyininin



Sikkəxanası bu nominalda banknotun buraxılışını ilk dəfə artırıb.

Pullar müxtəlif olub

Əgər indi hər kəsdən pulların necə olduğunu sorusalar, hamı bir səsle bunun kağız və metaldan olduğunu deyər. Amma müəyyən maraqlı məqamlar da vardır. Bəzi dövlətlərdə hesablaşma vasitəsi kimi duz və ya kakao paxılalarından istifadə olunub.

Bununla yanaşı, müxtəlif vaxtlarda bəzəyişlərdə ödəme vasitəsi kimi qarğıdalı, tütün, düyü və s.-dən yararlanıblar. Adıçəkilən bütün vasitələrin münasib olmamasını nəzərə alaraq sonda hamı pul-banknotları ilə hesablaşmala keçib. Amma bu gün de maraqlı nümunələr vardır. Məsələn, Avstraliya, Braziliya, Malayziya, Yeni Zelandiya, Ruminiya və Tailandda gündəlik ödəmə vasitəsi kimi polimer pullardan istifadə olunur.

Rusca-İngiliscə-Azərbaycanca dənizçilik terminlərinin izahlı lüğəti

(Əvvəli ötən nömrələrimizdə)

Panamskiñ kanal

PANAMA CANAL

Расположенный на территории Республики Панама международный канал, проложенный через Панамский перешеек, соединяющий Атлантический и Тихий океаны. Сокращает путь из одного океана в другой на 16 тыс. км. Панамский канал был построен в 1901-1914 гг. на условиях, определившихся неравноправным договором между США и Панамой от 18 ноября 1903 г., заключенный спустя 15 дней после провозглашения независимости Панамы. Первое судно прошло в 1914 г. Официальное открытие было в 1920 г.

Парижский меморандум 1982 г. 1982-ci il tarixli Paris memorandumu

PARIS MEMORANDUM OF 1982

Меморандум взаимопонимания о государственном портовом контроле, заключенный морскими властями 14 западноевропейских стран 26 января 1982 г. в Париже. В меморандуме отмечается, что морские власти каждого из государств - его участников, не проводя дискриминацию флага, будут поддерживать эффективную систему контроля со стороны страны государства порта с целью обеспечения того, чтобы иностранные торговые суда, посещающие порты их государств, соответствовали международным стандартам и правилам с точки зрения безопасности, защиты окружающей среды, условий работы и жизни моряков. Соответствующие власти, в своих действиях руководствуясь международными конвенциями, должны принимать контроль лишь в отношении тех конвенций (соглашений), которые вступили в силу, и стороной которых является их государство. В отношении судов, плавающих под флагом государства, не являющихся участником той или иной упомянутой конвенции (соглашения), контроль может осуществляться лишь в том случае, если соглашение прямо предусматривает возможность такого контроля (напр. Протокол 1978 г. к Международной конвенции по охране человеческой жизни на море 1974 г.). К меморандуму с согласия всех властей его участников, могут присоединиться морские власти др. государств, не являющихся его участником.

Партия груза

PARCEL OF GOODS

Определенное количество груза, принятого к перевозке по одному транспортному документу и следующее в один пункт назначения. При таких перевозках фрахт оплачивается только за обусловленное количество груза независимо от того, насколько использованы для размещения данной партии груза грузоподъемность и грузовместимость судна.

Yük partiyası

PARCEL OF GOODS

Bir nəqliyyat sənədi üzrə daşınmağa qəbul olunmuş və bir təyinat məntəqəsinə aparılan yükün müəyyən miqdarı. Belə daşınmalar zamanı yükün həmin partiyasının yerləşdirilməsi üçün gəminin yükgötürmə və yük tutumu qabiliyyətindən nə dərəcədə istifadə edilməsindən asılı olmayaraq, fraxt yalnız yükün şərtləşdirilmiş miqdarına görə ödənilir.

“Titanik”in toqquşduğu aysberqin fotosu satılıb



Britaniyanın Uiltşir qraflığında keçirilmiş hərracda “Titanik” gəmisinin toqquşduğu aysberqin fotosu 21 min funt-sterlinqə satılıb.

Hərrac təşkilatçılarının dediklərinə görə, fotonu “Titanik”in aysberqə dəyməsindən bir neçə saat sonra faciənin baş verdiyi yerin yaxınlığından keçən “Şahzadə Albert” gəmisinin baş stüardı çəkib.

“Titanik”dəki xilasetmə qayıqlarının birində sərnişinlər üçün nəzərdə tutulmuş biskvit peçenyesi isə 15 min funt-sterlinqə satılıb.

“Titanik”in sərnişinlərindən biri - Margaret Braunnun yardımına gəlmiş “Karpatiya” gəmisinin kapitanına hədiyyə etdiyi gümüş kuboku isə 130 min funt-sterlinqə alıblar.



Ömrü qısaltan peşələr

Quançjou Universitetinin beynəlxalq mütəxəssislər qrupu 17 il ərzində insanların həyatı ilə məşğul olduqları peşələr arasında əlaqələrin olması istiqamətində tədqiqat aparıb.

Tədqiqatlarda 140 min könüllü iştirak edib. Alımlar onların həyat tərzini təhlil edərək müəyyənləşdiriblər ki, bir çox adamlarda ağır iş şəraiti gələcəkdə insultla nəticələnə bilər. Qadınlarda xəstələnmə ehtimalı 33 faiz, kişilərdə isə 22 faiz olub.

Pis qidalanma, mütəmadi olaraq alkooqoldan istifadə, siqaret çəkmək də ömrü qısaltır. Bütün bunlar isə peşə fəaliyyəti ilə bağlı stressin nəticəsidir. Bundan başqa, oturaq həyat tərzi və fiziki yorğunluq da insan sağlamlığı üçün yaxşı heç nə vəd etmir. Tədqiqatlar nəticəsində məlum olub ki, müəllimlər, mühəndislər, xidmət sahələrinin əməkdaşları və ofis işçiləri öz sağlamlıqlarını ciddi təhlükə altına qoyurlar.

T.DADAŞOV

Parsel qəbzi

PARCEL RECEIPT

Специальный провозной документ, заменяющий коносамент при перевозке ценных грузов мелкими партиями (парцельные грузы). К таким грузам относятся обычно нетоварные грузы (образцы товаров, рекламные материалы, подарки и т.п.), стоимость которых отражается в парцельной квитанции. Парцельная квитанция является именной и не может быть передана путем нанесения на нее передаточной надписи. При отправке грузов по парцельной квитанции на погрузочном ордере делается следующая отметка: "to be shipped under parcel receipt". В квитанции указываются также реквизиты грузоотправителя и грузополучателя, наименование груза, число мест, объем, масса и маркировка, наименование судна, порт назначения.

Qiymətli yüklerin kiçik partiyalarla (parsel yükler) daşınması zamanı konosament əvəz edən xüsusi daşma sənədi. Belə yüklerə adətən satlıq olmayan yükler (malların nümunələri, reklam materialları, hədiyyələr və s.) aid edilir, onların dəyərləri parsel qəbzində eks olunur. Parsel qəbzi adlı olur və üzərinə verilmə qeydi qoymaqla başqasına verilə bilməz. Yükler parsel qəbzi üzrə göndərildikdə yükləmə orderində «to be shipped under parcel receipt» qeydi edilir. Qəbzədə yük-göndərənin və yükalanın rekvizitləri, yüksək adı, yük yerlərinin sayı, həcmi, kütləsi və markalanması, gəminin adı, təyinat limanı da qeyd olunur.

İlk açıq su

FIRST OPEN WATER

Условие договора морской перевозки, предусматривающее подачу судна в порт погрузки к открытию навигации или после ее открытия в срок, обусловленный договором или обычаями порта. При указании в чартере "ПОВ" (первая открытая вода) датой лейдейс считается дата объявления ПОВ, а канцелинг в данном случае наступает в срок, предусмотренный обычаями порта или чартером.

Gəminin müqavilə və ya liman adət-ləri ilə şərtləşdirilmiş müddətdə naviqasiyanın açılışına, yaxud onun açılışından sonra yüklemə limanına verilməsinə nəzərdə tutan dənizlə yükdaşma müqaviləsinin şartı. Çarterdə «İAS» (ilk açıq su) göstərildikdə, İAS-in elan edildiyi tarix leydeys tarixi hesab olunur, kanselininq isə bu halda liman adət-ləri və ya çarterlə nəzərdə tutulan vaxtda başlayır.

Daşıyıcı

CARRIER

Лицо, которое по договору перевозки осуществляет или оказывает посредничество в доставке товара с использованием транспортного средства. В торговом мореплавании существует понятие "Перевозчик, занятый перевозкой определенного груза" (private carrier), который имеет договор с клиентом на перевозку такого груза по крайней мере на определенное время (например, по рейсовому чартеру или тайм-чартеру). Согласно Гамбургским Правилам не обязательно, чтобы перевозчик сам управлял транспортным средством для перевозки грузов. Достаточно, чтобы он взял на себя ответственность за транспорт.

Nəqliyyat vasitəsindən istifadə etmək-lə yükdaşma müqaviləsi üzrə malin çatdırılmasını həyata keçirən, yaxud bu işdə vasitəçilik göstərən şəxs. Ticarət gəmiçiliyində «müəyyən yükün daşınması ilə məşğul olan Daşıyıcı» (private carrier) anlayışı mövcuddur ki, burada müştəri ilə adıçıklərin yükün heç olmasa müəyyən müddətə (məsələn, çarter reysi və ya taym-çarter üzrə) daşınması üçün müqaviləsi olan şəxs başa düşülür. Hamburq Qaydalarına əsasən, yüklerin daşınması üçün nəqliyyat vasitəsinə daşıyıcının özünün idarə etməsi məcburi deyil. Kifayətdir ki, nəqliyyata görə məsuliyyəti o öz üzərinə götürsün.


Verilmə qeydi

ENDORSEMENT

Надпись на документе, с помощью которой передаются другим лицам права на получение груза по коносаменту, денег по страховому полису, векселю, чеку и другим денежным и товарораспорядительным документам. Лицо, совершающее передаточную надпись (индоссамент, жиро), называется индоссантом или жиронтом. Различаются именные индоссаменты, по которым права передаются конкретному лицу, и бланковые - выдаваемые на предъявителя.

Sənəddə qeyd, onun vasitəsi ilə konosament üzrə yukiin, sıgorta şəhadənaməsi, veksel, çek və digər pul və mal üzərində sərəncamverici qüvvəyə malik olan sənədlər üzrə pulun alınması üçün başqa şəxslər hüquq verilir. Verilmə qeydini (indossament, jiro) yazan şəxs indos-sant və ya jiron adlanır. Adlı indosssament - hüququn konkret şəxse verildiyi indos-sament ilə blank indosssamenti - təqdim edilənən verilən indosssament förləndirilir.

(Davamı var)



YARIZƏRAFAT, YARIĞERÇƏK

- ↳ Balıq tutmaq istəyən balıq yemək istəyəndən çox olan yerdə su həmişə bulanıq olar.
- ↳ Yalan iştaha açır?
- ↳ Ermənilərin dondan-dona gitmələri “yaxşı sənətkar” olmalarından irəli gəlir?
- ↳ Cibdə “gəzmək”dənse, “CİP”də gəzmək yaxşıdır.
- ↳ Vəzifə pillələrini lifltə qalxməq istəyənlərin paraşütüs düşmə ehtimalı daha çoxdur.
- ↳ Vaxtimız olmadığı üçün biz əvvəlcə etibar edirik, sonra yoxlayırıq?
- ↳ Səni hər gün görürəm. Sən Allah, dostunu da mənə göstərmə.
- ↳ Cörəyi Allah verir o demək deyil ki, un zavodunun direktoru özünü Allah kimi aparmalıdır.
- ↳ Məni “çox istədiyi” üçün pulla aramızda həmişə məsafə olub?
- ↳ Vəfalıdır deyə it yalnız it gündə yaşamalıdır?
- ↳ Riyaziyyati yaxşı bilməyim ayaşa yaxşı adam olduğumu sübut etmek üçün heç vaxt kifayət etməyib.
- ↳ Ayri-seçkiliyə yaxşı baxmadığımız üçün dostu düşməndən ayıra bilmirik?
- ↳ Heç kəsin toyuğuna “kiş” demirəm deyə, otaq yoldaşlarım da toyuq saxlamalıdırular?
- ↳ Bəzi “kişilər” niyə xanım yerişti edirlər?
- ↳ Əvvəller xanımlar “piçhapiç” edirdilər, indi ölkələr. “Piçhapiç” yuxacaq dünyani.

Rasif TAHİROV

“DƏNİZ”İN GÜLÜŞ PAYI

Qaynanamı “Çapayev” teplexodu ilə səyehətə göndərmişəm. Əlbəttə, “Çapayev” sənəsinin gəmisi “Titanik” deyil, amma ümid var.

– Subay oğlanla evli kişinin fərqi nədir?

– Subay evdə hər işi özü görür. Evli kişini isə arvadı məcbur edir.

Bağçadakı elandan: “Əziz valideynlər! Uşağınızın bağçamız haqqında dediyi hər sözə inanmayın. Əvəzində isə, sizə söz veririk ki, biz də uşaqlarınızın sizin haqqınızda dedikləri hər şeyə inanmayacaqıq.”

Futbol üzrə Rusiya-Brazilıya maçının birinci hissəsindən

sonra braziliyalıların geyinib-soyunma otağı.

– Uşaqlar, biz rusların qapısını darmadağın etməliyik. Barcarıq?

– Əlbəttə bacararıq!

Rusların geyinib-soyunma otağı. Sakitlikdir. Hamı oturub və susur.

Bu zaman kündən taqqılıtı səsi gəlir, hamı diksinir. Pusiya komandasının məşqçisi:

– Narahat olmayan, uşaqlar!

Nə qədər ki, geyinib-soyunma otağındayıq, bizə heç kim qol vura bilməz.

Küçədə siqaret çökəndən siqaret almağa hamı normal baxır. Amma əger biri küçədə şokalad yesə və yaxınlaşış bir tıkə xahiş etsən, hamı sənə sefəh kimi baxar.

– Pulları rus valyutası şəklinde saxlamaq məsləhətdir.

– Niyə?

– Çünkü rubl çox sərfəli valyutadır. 1 rubla görə həmişə 100 qəpik almaq olar. Əgər bu qəpikləri metal qəbulu məntəqəsinə təhvil versən, 1 rubldan çox alınar.

Əger restoranda 3 rus bir yarımlıtrlik araq sıfırı edirə, deməli onların üçü də sükan arxasındadır.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

Əger restoranda 3 rus bir yarımlıtrlik araq sıfırı edirə, deməli onların üçü də sükan arxasındadır.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

Əger restoranda 3 rus bir yarımlıtrlik araq sıfırı edirə, deməli onların üçü də sükan arxasındadır.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

Əger restoranda 3 rus bir yarımlıtrlik araq sıfırı edirə, deməli onların üçü də sükan arxasındadır.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksən?

– Yox.

– Niyə?

– O yığıncaqların nə demək olduğunu yaxşı bilirəm. Biz o pulla səninlə Misirə bir aylıq səyahətə gedə bilərik.

– Ana, sabah valideynlər yığıncağı olacaq. Gedəcəksə